

“Biznesə daxilolma” sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili

Suallar	Cavablar	Cavabların əsası və ya istinad edilən qanunvericilik aktları	Linklər
➤ Qanunvericilik sahibkarlardan yeni biznesi qeydiyyatata almaq üçün şirkətin adının yoxlamasını və təsdiqini tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Qanunvericilikdə hüquqi şəxsin adının unikallığına dair tələb mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Mülki Məcəllənin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Bununla bağlı hüquqi şəxsin adı qeydiyyat orqanı tərəfindən ətraflı yoxlanılır. Dövlət Vergi Xidmətinin internet sahifəsində hüquqi şəxsin adının yoxlanılması və oxşar hüquqi adların axtarılması bəndləri olan hüquqi adın yoxlanması bölməsi mövcuddur. İstənilən şəxs həmin bölməyə daxil olaraq kommersiya hüquqi şəxsin adının unikallığını yoxlaya bilər.	https://www.e-qanun.az/framework/46944 https://www.e-taxes.gov.az/ebyn/TaxPayerChecker.jsp
➤ Qanunvericilikdə qeydiyyat zamanı şirkət adlarından imtina əsasları üçün aydın, hərtərəfli və konkret qaydalar nəzərdə tutulurmu? (Bəli/Xeyr)	Bəli ✓	Mülki Məcəllənin 50.1-ci və 50.2-ci maddələri hüquqi şəxsin adının unikallığına dair tələbin pozulması zamanı kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 50.1-ci maddəsinin birinci cümləsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Mülki Məcəllənin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 may 2024-cü il tarixli 1155-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən kommersiya hüquqi şəxsin adının unikallığı ilə bağlı imtina əsasları müəyyən edilmişdir. Həmin Qanunun 11.3.3-cü maddəsinə əsasən kommersiya qurumlarına münasibətdə bu Qanunun 11.3.1-11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdə tutulanlardan əlavə olaraq, həmçinin: “11.3.3-1.1. eyni adlı hüquqi şəxs qeydiyyata alınmış olduqda;	https://www.e-qanun.az/framework/46944 https://e-qanun.az/framework/57278

		11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə; 11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin payı olan hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) və ya yerli özünüidarəetmə orqanları ilə əlaqəli olması təəssüratı yaradan söz və ya ifadələrdən istifadə edildikdə; 11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindən lisenziyalandırıldığı və ya digər formada səlahiyyətləndirildiyi barədə mülki dövriyyə iştirakçılarında şəfqinlik yarada bilən adlardan istifadə edildikdə; 11.3.3-1.5. hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında şəfqinlik yarada biləcək addan istifadə edildikdə; 11.3.3-1.7. hüquqi şəxsin adında Azərbaycan əlifbasında olan hərflər, rəqəmlər, "nöqtə", "vergül", "dırnaq", "defis" və "nömrə" işarələri istisna olmaqla, digər işarələr və simvollarından istifadə edildikdə; 11.3.3-1.8. xarici ölkələrdə mövcud olan hüquqi şəxslərin təşkilati-hüquqi formalarını əks etdirən termin və ya qısa adlardan istifadə edildikdə (xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları istisna olmaqla); 11.3.3-1.9. hüquqi şəxsin adında xarici ölkələrin tam və ya qısaldılmış rəsmi adlarından istifadə edildikdə (xarici investisiyalı qurumlar istisna olmaqla); 11.3.3-1.10. hüquqi şəxsin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edildikdə; 11.3.3-1.11. hüquqi şəxsin adında "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər sahəvi qanunları ilə qadağan edilən sözlərdən istifadə edildikdə;" kommersiya hüquqi şəxsin və xarici kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialının və nümayəndəliyinin dövlət qeydiyyatına alınmasından və təsis sənədlərin edilməsi	
--	--	---	--

		dəyişikliklərin, reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinə dövlət qeydiyyatına alınmasından imtina edilir.	
➤ Qanunvericilik yeni biznesə başlamaq istəyən sahibkarların şəxsiyyətinin yoxlanılmasını tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Qanunvericilikdə hüquqi şəxsin təsisçisinin şəxsiyyətinin müəyyənəşdirilməsinə dair tələb mövcuddur. Belə ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi (5.3.1.), təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi (5.3.2.) göstərilir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.4.3-cü maddəsinə əsasən təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, 5.4.4-cü maddəsinə əsasən təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti, 7.1.1-ci maddəsinə əsasən təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləqəlləşdirilməlidir) ərizəyə əlavə edilir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 7.2-ci maddəsinə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş qaydada	https://e-qanun.az/framework/5403

		sənədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5-1.1-ci maddəsinə əsasən təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adı (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.	
➤ Hansı struktur təsisçinin şəxsiyyətini yoxlamaq üçün məsuliyyət daşıyır?	Qeydiyyat orqanı ✓ Notarius Hüquqşünas Digər	Ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən hüquqi şəxsin təsisçisinə dair məlumatlar qeydiyyat orqanı tərəfindən yoxlanılır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 11.3.1-1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin dövlət qeydiyyatına alınmasından ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda imtina edilə bilər.	https://e-qanun.az/framework/5403
➤ Qanunvericilik təsisçiyə dair məlumatların qeydiyyatını tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Qanunvericilikdə təsisçilərə dair məlumatların dövlət qeydiyyatına alınması tələbi mövcuddur. Belə ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 14.1.6-cı maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar əks etdirilməlidir.	https://e-qanun.az/framework/5403
➤ Qanunvericilik şirkətlərdən illik şirkət bəyannamələrini və maliyyə hesabatlarını təqdim etməyi tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqan ilə vergi uçotunu həyata keçirən orqan eyni olduğundan qeydiyyat orqanında həmin hüquqi şəxslərin illik bəyannamələri (hesabatları) barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının	https://e-qanun.az/framework/46948

		Vergi Məcəlləsinin 33.1-ci maddəsinin ikinci hissəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.	
➤ Qanunvericilik yeni şirkətlərin benefisiar mülkiyyətinə dair məlumatın qeydiyyatı almasını tələb edirmi? (Bəli/Xeyr)	Xeyr❌	Qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyatı alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. Hazırda benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və digər əlaqəli normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.	
➤ Qanunvericilik şirkətlərdən benefisiar mülkiyyət barədə aşağıdakı hansı məlumat növünü qeydiyyatı almağı tələb edir? (Bəli/Xeyr) a. Tam adı b. Eyniləşdirmə nömrəsi və məlumat c. Doğum tarixi d. Ünvan e. Digər	Xeyr❌		
➤ Qanunvericilik yeni qeydiyyatdan keçmiş şirkətlə bağlı tələb olunan benefisiar məlumatının qeydiyyatı alınması üçün müddət müəyyən edirmi? (Bəli/Xeyr)	Xeyr❌		
➤ Vaxt limitini göstərin (təqvim günləri ilə)	Xeyr❌		
➤ Qanunvericilikdə nominal səhmdarlar və direktorlar barədə məlumat təsbit olunubmu? (Bəli/Xeyr)	Xeyr✓		Azərbaycan Respublikasının qanunvericiliyində nominal direktor və nominal təsisçi anlayışları yoxdur.
➤ Qanunvericilik onların nominal səhmdar və direktor statusunun dövlət orqanlarında qeydiyyatı alınmasını tələb edirmi? (Bəli/Xeyr)	Xeyr ✓		Azərbaycan Respublikasının qanunvericiliyində nominal direktor və nominal təsisçi anlayışları yoxdur.
➤ Qanunvericilik benefisiarların şəxsiyyətinin yoxlanılmasını tələb edirmi? (Bəli/Xeyr)	Xeyr❌		

➤ Hansı struktur benefisiarların şəxsiyyətini yoxlamaq üçün məsuliyyət daşıyır? a. Qeydiyyat orqanı b. Notarius c. Hüquqşünas g. Digər	Xeyr ❌		
➤ Qanunvericilik şirkətin adının dəyişdirilməsi faktının biznes reyestrində və ya digər müvafiq qurumda qeydiyyatı alınmasını tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✔	"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 14.1.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun adı (firma) əks etdirilməlidir. Bununla bağlı hüquqi şəxslərin adının dəyişdirilməsi faktı hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanda dövlət qeydiyyatına alınır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 11.4-1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət	https://e-qanun.az/framework/5403

		qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir. Həmin Qanunun 12.8.2-ci maddəsinə əsasən dövlət reyestri təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlardan ibarətdir.	
➤ Bu cür dəyişikliklərin qeydə alınması müddəti (təqvim günü ilə) nə qədərdir?		Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 iş günü (7 təqvim günü) müddətində dəyişikliyi qeydiyyatı alır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 4.5-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır.	https://e-qanun.az/framework/5403
➤ Qanunvericilik təsisçi məlumatlarında dəyişikliklərin biznes reyestrində və ya digər müvafiq qurumda qeydə alınmasını tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi, o cümlədən təsisçi dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması qeydiyyat orqanına (DVX) ərizə ilə müraciət edilməlidir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra	https://e-qanun.az/framework/5403

		hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyatı alır. Həmin Qanunun 9.2-1.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyatı alınır. Həmin Qanunun 9.2-2-ci maddəsinə əsasən bu Qanunun 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyatı alınır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 12.8.2-ci maddəsinə əsasən dövlət reyestri təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlardan ibarətdir. Həmin Qanunun 14.1.6-cı maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında əks etdirilməlidir.	
➤ Bu cür dəyişikliklərin qeydə alınması müddəti (təqvim günü ilə) nə qədərdir?		Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 iş günü (7 təqvim günü) müddətində dəyişikliyi qeydiyyatı alır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyatı alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyatı alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər	https://e-qanun.az/framework/5403

		təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyatata alır. Həmin Qanunun 9.2-1.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyatata alınır. Həmin Qanunun 9.2-2-ci maddəsinə əsasən bu Qanunun 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyatata alınır. Həmin Qanunun 4.5-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır.	
➤ Qanunvericilik nizamnamədə dəyişikliklərinin dövlət reyestrində və ya digər aidiyyəti qurumda qeydiyyatata alınmasını tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyatata alınmalıdır. Mülki Məcəllənin 47.3-cü maddəsinə əsasən nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyatata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyatata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyatata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində	https://www.e-qanun.az/framework/46944 https://e-qanun.az/framework/5403

		onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 12.8.2-ci maddəsinə əsasən dövlət reyestri təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlardan ibarətdir.	
➤ Bu cür dəyişikliklərin qeydə alınması müddəti (təqvim günü ilə) nə qədərdir?		Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 iş günü (7 təqvim günü) müddətində dəyişikliyi qeydiyyata alır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 4.5-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır.	https://www.e-qanun.az/framework/46944 https://e-qanun.az/framework/5403
➤ Qanunvericilik benefisiara dair məlumatlara dəyişikliklərin qeydə alınmasını tələb edirmi? (Bəli/Xeyr)	Xeyr 	Qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyatı alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. Hazırda benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və digər	
➤ Bu cür dəyişikliklərin qeydə alınması müddəti (təqvim günü ilə) nə qədərdir?			

		əlaqəli normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.	
➤ Qanunvericilik sahibkarlara üçüncü tərəf vasitəçilərindən məcburi istifadə etmədən sadə standart qeydiyyat formasından istifadə edərək, öz biznesini qeydiyyata almağa icazə verirmi? (Bəli/Xeyr)	Bəli ✓	Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün üçüncü tərəf peşəkarların köməyi olmadan müraciətin edilməsi mümkündür. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxslərin statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5-1.1-ci maddəsinə əsasən təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adı (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 7-2.1-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir. Həmin Qanunun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət Vergi Xidmətinin internet sahifəsində qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, sənəd formaları, istifadəçi təlimatları yerləşdirilmişdir.	https://e-qanun.az/framework/5403 https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovlet-qeydiyyatina-alinmasi-ucun-teleb-olunan-senedlerin-siyahisi https://www.taxes.gov.az/az/page/huquqi-sexsler-uzre-kommersiya-ve-qeyri-kommersiya https://www.e-taxes.gov.az/help/telimat/diger_telimatlar/Elekt ron_imza_olmadan_HS_Qeydiyyat.pdf
➤ Qanunvericilik bütün sahibkarlara və məhdud məsuliyyətli cəmiyyətlərə üçüncü tərəf vasitəçilərindən məcburi istifadə olmadan sadə standart qeydiyyat formalarından istifadə etməyə icazə verirmi? (Bəli/Xeyr)	Bəli ✓		

➤ Qanunvericilik sahibkarlara üçüncü tərəf vasitəçilərindən məcburi istifadə olmadan şirkətin qanunla müəyyən edilmiş məlumatlarını yeniləməyə icazə verirmi? (Bəli/Xeyr)	Bəli✓	Üçüncü tərəf peşəkarların köməyi olmadan hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarında dəyişikliyin edilməsi və həmin dəyişikliklərin qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciətin edilməsi mümkündür. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət Vergi Xidmətinin internet sahifəsində sənəd formaları, dəyişiklik ilə bağlı yerinə yetirilməli olan prosedurlar barədə məlumat yerləşdirilmişdir.	https://e-qanun.az/framework/5403 https://www.taxes.gov.az/az/page/huquqi-sexsler-uzre-kommersiya-ve-qeyri-kommersiya https://www.e-taxes.gov.az/help/telimat/diger_telimatlar/Kommersiya_ve_publik_s_melumat_deyis.pdf
➤ Qanunvericilik bütün sahibkarlara və Məhdud Məsuliyyətli Cəmiyyətlərə üçüncü tərəf vasitəçilərindən məcburi istifadə olmadan şirkətin nizamnaməsində dəyişikliklərin edilməsinə icazə verirmi?	Bəli✓	Üçüncü tərəf peşəkarların köməyi olmadan hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarında dəyişikliyin edilməsi və həmin dəyişikliklərin qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciətin edilməsi mümkündür. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən	https://e-qanun.az/framework/5403 https://www.taxes.gov.az/az/page/huquqi-sexsler-uzre-kommersiya-ve-qeyri-kommersiya https://www.e-taxes.gov.az/help/telimat/diger_telimatlar/Kommersiya_ve_publik_s_melumat_deyis.pdf

		çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət Vergi Xidmətinin internet sahifəsində sənəd formaları, dəyişiklik ilə bağlı yerinə yetirilməli olan prosedurlar barədə məlumat yerləşdirilmişdir.	
➤ Qanunvericilik sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə görə risk əsaslı yanaşmanı nəzərdə tuturmu? (Bəli/Xeyr)	Bəli ✓	Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Qanunvericilikdə hüquqi şəxslərə lisenziyalar verilərkən risk əsaslı yanaşma əsas götürülür. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: - fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir (4.2.1.); - fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur (4.2.2.); - fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər (4.2.3.); - fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur (4.2.4.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tənzimləyici təsirin təhlili Qaydası"nın 2.1-ci bəndinə əsasən qanun layihələrinin tənzimləyici təsirinə təhlilinin həyata keçirilməsinin məqsədi lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə daha səmərəli alternativ tənzimləmə yollarının (sahələrinin) seçilməsindən, onların sahibkarlıq fəaliyyətinə göstərdiyi müsbət və mənfi təsirinə aşkarlanmasından və ən münasib tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsindən ibarətdir. - Həmin Qaydanın 2.2-ci bəndinə əsasən qanun	https://www.e-qanun.az/framework/32626 https://e-qanun.az/framework/34013

		layihələrinin tənzimləyici təsirinin təhlili hər bir halda həyata keçirilir. - Həmin Qaydanın 2.5-ci bəndinə əsasən qanun layihələrinin tənzimləyici təsirinin təhlili aşağıdakı mərhələlərdən ibarətdir: - lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi (2.5.1.); - alternativ tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsi (2.5.2.); - ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi (2.5.3.).	
➤ Qanunvericilik minimal və ya heç bir əməliyyat riski olmayan fəaliyyət göstərən yeni sahibkarlıq subyektlərini hər hansı fəaliyyət növü üzrə lisenziya və ya icazə almaqdan azad edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Kommersiya hüquqi şəxslərin qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququ var (lisenziya və ya icazə almadan). Siyahısı qanunvericiliklə müəyyənəndirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Qanunvericilikdə hüquqi şəxslərə lisenziyalar verilərkən risk əsaslı yanaşma əsas götürülür. “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: - fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir (4.2.1.); - fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur (4.2.2.); - fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər (4.2.3.); - fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur (4.2.4.). “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalasdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.	https://e-qanun.az/framework/32626
➤ Qanunvericilik yüksək əməliyyat riski ilə fəaliyyət göstərən yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hər hansı əməliyyat lisenziyası və ya icazəsi üçün müraciət etmələrini tələb edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Kommersiya hüquqi şəxslərin qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququ var (lisenziya və ya icazə almadan). Siyahısı qanunvericiliklə müəyyənəndirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Qanunvericilikdə hüquqi şəxslərə lisenziyalar verilərkən risk əsaslı yanaşma əsas götürülür. - “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:	https://e-qanun.az/framework/32626

		- fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir (4.2.1.); - fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur (4.2.2.); - fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər (4.2.3.); - fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur (4.2.4.). “Lisensiyalar və icazələr haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalasdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada lisenziyanın və icazənin alınması üçün ərizəçi tərəfindən lisenziya və icazə verən orqana ərizə təqdim edilir. “Lisensiyalar və icazələr haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən ərizəçi – lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkardır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Həmin Qanunun 18.6-cı maddəsinə əsasən ərizə lisenziya və icazə verən orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyatla alınır.	
➤ Biznes fəaliyyəti üçün lisenziya hansı səviyyədə təqdim edilir?	Milli ✓ Regional Yerli Digər	“Lisensiyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında verilmiş lisenziya və icazə onun bütün ərazisində qüvvədədir.	https://e-qanun.az/framework/32626

➤ Qanunvericilik ekoloji əməliyyat lisenziyalarının verilməsi üçün risk əsaslı qiymətləndirməni nəzərdə tuturmu? (Bəli/Xeyr)	Bəli ✓	Qanunvericilikdə “fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər” meyarı nəzərə alınmaqla lisenziya tələb olunan fəaliyyət növləri və icazələr müəyyən edilir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.2.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr meyarlardan biri olan “fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər” meyarı nəzərə alınmaqla müəyyən edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədə “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı” müəyyən edilmişdir. Həmin siyahıda müəyyən edilmiş aşağıdakı fəaliyyət növləri üçün lisenziya tələb olunur (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla): toksiki istehsalat tullantılarının (1) utilizasiyası (1.1.), zərərsizləşdirilməsi (1.2.), radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması (8) və sair. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi – nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədi ilə həmin fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinə müəyyənləşdirilməsidir. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi yalnız nəzərdə tutulan fəaliyyət növlərinə münasibətdə məcburi, digər fəaliyyət növlərinə münasibətdə isə könüllü qaydada həyata keçirilir.	https://e-qanun.az/framework/32626 https://e-qanun.az/framework/39511 https://lisenziya.gov.az/
➤ Qanunvericilik ətraf mühitə minimal və ya heç bir mənfi təsir göstərməyən yeni müəssisələrin hər hansı növ ekoloji əməliyyat icazəsi və ya təsdiqini almaqdan azad edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Kommersiya hüquqi şəxslərin qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququ var (lisenziya və ya icazə almadan). Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Qanunvericilikdə hüquqi şəxslərə lisenziyalar verilərkən risk əsaslı yanaşma əsas götürülür. Həmçinin qanunvericilikdə “fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər” meyarı nəzərə alınmaqla lisenziya tələb olunan fəaliyyət növləri və icazələr müəyyən edilir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: - fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir (4.2.1.);	https://e-qanun.az/framework/32626
➤ Qanunvericilik ətraf mühitə yüksək təsir göstərən yeni müəssisələrin hər hansı ekoloji icazə və ya təsdiq almasını tələb edirmi? (Bəli/Xeyr)			

		- fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur (4.2.2.); - fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər (4.2.3.); - fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur (4.2.4.). "Lisensiyalar və icazələr haqqında" Qanunun 4.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalasdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.	
➤ Ekoloji icazə hansı səviyyədə həyata keçirilir?	Milli ✓ Regional Yerli Digər	"Lisensiyalar və icazələr haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında verilmiş lisenziya və icazə onun bütün ərazisində qüvvədədir.	https://e-qanun.az/framework/32626
➤ Qanunvericilikdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üçün məcburi ödənilmiş minimum kapital tələbi varmı? (Bəli/Xeyr)	Xeyr✓	Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının mütləq dövlət qeydiyyatına alınanadək ödənilməsi tələbi yoxdur. Belə ki, qanunvericiliyə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının üç aydan çox olmayan müddətə ödənilməsi imkanı nəzərdə tutula bilər. Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.	https://www.e-qanun.az/framework/46944
➤ Yerli firmaların əmanət etməli olduğu normativ sənədlərlə müəyyən edilmiş minimum kapital məbləği nə qədərdir?		Məhdud məsuliyyətli cəmiyyətlər üçün nizamnamə kapitalının minimum miqdarı barədə tələb mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditörlərinin mənafeələrinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditörlərinin mənafeələrinə təminat verən məbləğdən az ola bilməz.	https://www.e-qanun.az/framework/46944
➤ Yerli firmalar minimum kapitalı nə vaxt depozit qoymalıdırlar (ödəməlidirlər)?	Qeydiyyat öncəsi Qeydiyyat zamanı Qeydiyyata alındığı gündən bir həftə ərzində Qeydiyyata alındığı gündən bir	Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə	https://www.e-qanun.az/framework/46944

	həftədən çox müddət ərzində ✓	borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.	
➤ Tələb olunan minimum kapital nə qədər müddətdə (təqvim günləri ilə) depozitdə qalmalıdır?		Qanunvericilikdə nizamnamə kapitalının depozitdə qalması ilə bağlı müddət nəzərdə tutulmayıb. Təsisçi istənilən vaxt həmin məbləği götürə bilər.	
➤ Minimum kapitalın depozitə qoyulmamasının hər hansı nəticələri varmı?	Bəli ✓	Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun kreditörlərinin mənafeələrinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir və qanunvericiliyə əsasən nizamnamə kapitalı cəmiyyətin nizamnaməsində müddətlə şərtləndirildiyi halda 3 aydan çox olmayan müddətə, şərtləndirilmədiyi halda dövlət qeydiyyatına alınanadək ödənilməlidir. Nizamnamə kapitalının ödənilməməsi hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntu kimi qiymətləndirilə bilər və qeydiyyat orqanı hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə irəli sürə bilər. Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Mülki Məcəllənin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Mülki Məcəllənin 59.3-cü maddəsinə əsasən bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarna) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.	https://www.e-qanun.az/framework/46944
➤ Məhdud məsuliyyətli cəmiyyəti qeydiyyata almaq və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən sahibkar üçün qanunvericilikdə aşağıdakı ümumi tələblərdən hər hansı birinin qoyulduğunu göstərin. (Bəli/Xeyr)	Xeyr ✓	Qeyd olunan müddəalarla bağlı qanunvericilikdə tələb yoxdur.	

a. Minimum təhsil və ya təlim b. Cinayət tarixi qeydləri və ya ifadələr c. Biznes planının, texniki-iqtisadi planın və ya maliyyə planının təsdiqi d. Ümumi əməliyyat lisenziyasının alınması			
➤ Əgər şirkətdən əməliyyat lisenziyası tələb olunursa, lisenziya müddəti bitdikdə yenilənməlidirmi?	Xeyr ✓	Qanunla lisenziya tələb olunan fəaliyyət növləri üzrə verilən lisenziyalar müddətsiz verilir. Lakin Qanunda lisenziyaların yenidən rəsmiləşdirilməsi halları mövcuddur. “Lisenziyalar və icazələr haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən lisenziyalar (bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla) müddətsiz verilir. Azərbaycan Respublikasının qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. Həmin Qanunun 22.1-1-ci maddəsinə əsasən bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində (“Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”) nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müddətli icazənin müddətinin uzadılması icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Həmin Qanunun 22.3-cü maddəsinə əsasən icazənin müddətsiz uzadılmaqla yenidən rəsmiləşdirilməsi istisna olmaqla, yenidən rəsmiləşdirilmiş icazənin müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən lisenziya və icazə lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə (23.1.1.); lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə (23.1.2.); lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə (23.1.3.); icazənin sahibi icazənin müddətinin uzadılması ilə bağlı icazə verən orqana müraciət etdikdə (23.1.4.); lisenziya sahibinin ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna bu Qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr istisna olmaqla) göstərilən əsaslar üzrə xitam verildikdə (23.1.5.) yenidən rəsmiləşdirilir.	https://e-qanun.az/framework/32626
➤ Yerli sahibkarlar üçün hər hansı əlavə ümumi tələblər tətbiq olunurmu?	Xeyr✓	Qanunvericilikdə belə bir tələb yoxdur.	
➤ Qanunvericilik müxtəlif sosial-demoqrafik qruplardan olan və aşağıdakı prosesləri həyata keçirmək istəyən yerli sahibkarlar üçün xüsusi tələbləri nəzərdə tuturmu? (Bəli/Xeyr)	Xeyr ✓	Şirkəti qeydiyyatla almaq, habelə bank hesabı açmaq üçün xüsusi tələblər yoxdur.	

a. Şirkəti qeydiyyatda almaq üçün b. Bank hesabı açmaq üçün			
➤ Qanunvericilik aşağıdakı sektorlardan hər hansı birində tam özəl yerli iştirakı/təsisçiliyi məhdudlaşdırmı? (Bəli/Xeyr) a. Bank və sığorta b. Səhiyyə c. Pərakəndə ticarət və Turizm d. Media e. Tikinti f. Yüngül sənaye q. Enerji sənayesi və Telekommunikasiya h. Nəqliyyat i. Kənd təsərrüfatı və meşə təsərrüfatı j. Metallar və Mədən sənayesi k. Neft və Qaz l. Tullantıların idarə Edilməsi və utilizasiyası	Xeyr ✓	Qanunvericilik sözügedən sektorlarda tam özəl yerli iştirakı/təsisçiliyi məhdudlaşdırmır.	
➤ Qanunvericilikdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üçün məcburi ödənilmiş minimum kapital tələbi varmı? (Bəli/Xeyr)	Xeyr ✓	Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının mütləq dövlət qeydiyyatına alınanadək ödənilməsi tələbi yoxdur. Qanunvericiliyə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının üç aydan çox olmayan müddətə ödənilməsi imkanı nəzərdə tutula bilər. Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.	https://www.e-qanun.az/framework/46944
➤ Xarici firmaların depozit qoymalı olduğu normativ sənədlərlə müəyyən edilmiş minimum kapital məbləği nə qədərdir?	Xeyr (depozit qoymağa ehtiyac yoxdur) ✓	Məhdud məsuliyyətli cəmiyyətlər üçün nizamnamə kapitalının minimum miqdarı barədə tələb mövcud deyildir. Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafeələrinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafeələrinə təminat verən məbləğdən az ola bilməz.	https://www.e-qanun.az/framework/46944
➤ Xarici firmalar minimum kapitalı nə vaxt	Qeydiyyat öncəsi	Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud	https://www.e-qanun.az/framework/46944

depozit qoymalıdırlar (ödəməlidirlər)?	Qeydiyyat zamanı Qeydiyyatata alındığı gündən bir həftə ərzində Qeydiyyatata alındığı gündən bir həftədən çox müddət ərzində ✓	məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.	
➤ Tələb olunan minimum kapital nə qədər müddətə (təqvim günü ilə) depozitdə qalmalıdır?		Qanunvericilikdə nizamnamə kapitalının depozitdə qalması ilə bağlı müddət nəzərdə tutulmayıb. Təsisçi istənilən vaxt həmin məbləği götürə bilər.	
➤ Minimum kapitalın ödənilməməsinin nəticələri varmı?	Bəli ✓	Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafeələrinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir və qanunvericiliyə əsasən nizamnamə kapitalı cəmiyyətin nizamnaməsində müddətlə şərtləndirildiyi halda 3 aydan çox olmayan müddətə, şərtləndirilmədiyi halda dövlət qeydiyyatına alınanadək ödənilməlidir. Nizamnamə kapitalının ödənilməməsi hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntu kimi qiymətləndirilə bilər və qeydiyyat orqanı hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə irəli sürə bilər. Belə ki, Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Mülki Məcəllənin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Mülki Məcəllənin 59.3-cü maddəsinə əsasən bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.	https://www.e-qanun.az/framework/46944
➤ Qanunvericilik xarici sahibkarlar üçün aşağıdakı məhdudiyyətlərdən hər hansı	Xeyr ✓	Qanunvericilik xarici sahibkarlar üçün göstərilən məhdudiyyətləri müəyyən etmir.	

birini müəyyən edirmi? (Bəli/Xeyr) a. Bir şirkətdə saxlanıla bilən səhmlərin nisbətinə məhdudiyyətlər b. Birgə müəssisələrin sayına məhdudiyyətlər c. İnvestisiyaların yoxlanılması və ya dövlət orqanı tərəfindən təsdiqlənməsi d. Yerli firmalar üçün fərqli olan investisiyaların minimum ölçüsü e. Xarici törəmə müəssisələrin rəhbərliyinin vətəndaşlığına dair məhdudiyyətlər f. Şirkətin idarə heyəti üzvlərinin və ya menecerlərinin vətəndaşlığına/qanuni rezidentliyinə dair məhdudiyyətlər g. Xarici vətəndaşların işə götürülməsinə dair məhdudiyyətlər h. Yerli işçilərin minimum tələb olunan sayına və ya faizinə dair tələblər i. Yerli tərəfdaşın olması öhdəliyi j. Yerli <i>sourcing</i> tələbləri k. Dividendlərin paylanması üzrə məhdudiyyətlər l. Xarici valyutada kommersiya bank hesabının yaradılması və ya saxlanmasına məhdudiyyətlər			
➤ Qanunvericilik hansı sektorlarda tam xarici mülkiyyəti məhdudlaşdırır? (Bəli/Xeyr)	Bank və sığorta ❌ Səhiyyə ✔ Pərakəndə ticarət və Turizm ✔ Media ❌ Tikinti ✔ Yüngül sənaye ✔ Enerji sənayesi və ❌ Telekommunikasiya ❌ Nəqliyyat ✔ Kənd təsərrüfatı və meşə təsərrüfatı ✔ Metallar və Mədən sənayesi ✔ Neft və Qaz ✔ Tullantıların idarə Edilməsi və utilizasiyası ✔	“Media haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.1-ci maddəsinə əsasən media subyektinin təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır, 26.1.2-ci maddəsinə əsasən təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nın 6.1.1-ci yarımbəndinə əsasən kritik informasiya infrastrukturunu subyektinə kibertəhlükəsizlik xidmətləri göstərən provayderin təsisçisi və onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda xarici kapitalla dair əlavə tələblər mövcuddur. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət	https://e-qanun.az/framework/49124 https://e-qanun.az/framework/54651 https://e-qanun.az/framework/13983 https://e-qanun.az/framework/5825

		göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi və bu payın hesablanması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən xarici sığortaçının Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır. Həmin Qanunun 20.1-1-ci maddəsinə əsasən sığortaçının nizamnamə kapitalında bir xarici fiziki şəxsin payı səhmlərin 10 faizindən, xarici fiziki şəxslərə məxsus payların ümumi həcmi 30 faizindən çox ola bilməz. Həmin Qanunun 20.1-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları, xarici sığortaçılar, həmçinin xarici institusional investorlar (bank və kredit təşkilatları, pensiya fondları, investisiya fondları) istisna olmaqla, digər xarici hüquqi şəxslərin sığortaçının nizamnamə kapitalındakı ümumi payı səhmlərin 50 faizindən az olmalıdır. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilatı-hüquqi formasında fəaliyyət göstərə bilər. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında xarici bank kapitalının iştirak limiti Mərkəzi Bank tərəfindən müəyyən edilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən xarici bank və ya xarici bank holding şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi şəxslərin yerli banklarda iştirakına Mərkəzi Bank tərəfindən limit müəyyən edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən xarici banklar və xarici bank holding şirkətləri də daxil olmaqla, siyahısı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aç bilməzlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir.	
➤ Hansı xüsusiyyətləri hüquqi şəxslərin dövlət reyestrinə aid etmək olar? (Bəli/Xeyr)	Tam elektronlaşdırılmış ✓ Tam milli əhatə mərkəzləşdirilmişdir ✓ Bütün növ şirkət müəssisələri əhatə edir ✓	ilə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (kommersiya qurumlarına münasibətdə Dövlət Vergi Xidməti) tərəfindən aparılır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında	https://e-qanun.az/framework/5403

		aparılır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.	
➤ Biznes reyestrində şirkətin bütün qeydiyyat məlumatları rəqəmsal formada saxlanılırmı? (Bəli/Xeyr)	Bəli ✓	"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 12.4-cü maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.	https://e-qanun.az/framework/5403
➤ Aşağıdakı xüsusiyyətlərin hər birinin benefisiar mülkiyyət bazasına aid olub-olmadığını göstərin. (Bəli/Xeyr) a. Tam elektronlaşdırılmış b. Tam milli əhatə ilə mərkəzləşdirilmişdir c. Bütün növ şirkət və müəssisələri əhatə edir	Xeyr ✗	Qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyata alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və digər əlaqəli normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.	
➤ Şirkət adlarının unikallığını və uyğunluğunu yoxlamaq üçün elektron və tam avtomatlaşdırılmış sistem mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	Dövlət Vergi Xidmətinin internet sahifəsində hüquqi şəxsin adının yoxlanılması və oxşar hüquqi adların axtarılması bəndləri olan hüquqi adın yoxlanması bölməsi mövcuddur. İstənilən şəxs həmin bölməyə daxil olaraq kommersiya hüquqi şəxsin adının unikallığını yoxlaya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.1-ci maddəsinin birinci cümləsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur.	https://www.e-taxes.gov.az/ebyn/TaxPayerChecker.jsp https://www.e-qanun.az/framework/46944
➤ Müraciətin verilməsindən şirkət sənədlərinin qəbuluna qədər şirkətin bütün qeydiyyat prosesini əhatə edən elektron sistem mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	Məhdud məsuliyyətli cəmiyyətlərin bütün qeydiyyat prosesini əhatə edən elektron sistem mövcuddur. Belə ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5-1.1-ci maddəsinə əsasən təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adı (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq	https://e-qanun.az/framework/5403

		autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 5-1.6-cı maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edən şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. Həmin Qanunun 5-1.7-ci maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. Həmin Qanunun 7-2.1-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir. Həmin Qanunun 7-2.4-cü maddəsinə əsasən elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edən elektron kabinetinə göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron kabinetinə göndərilir.	
➤ Hansı addımlar elektron həyata keçirilir? (Bəli/Xeyr)	Vergi qeydiyyatı ✓ Benefisiar mülkiyyətin qeydiyyatı ✗ Digər ✓	Məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı zamanı bir prosedurla aşağıdakı proseslər həyata keçirilir: məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması, eyni zamanda vergi uçotuna alınması, əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı alınması, bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi və biznes tipli sertifikatın əldə edilməsi üçün müraciətin sertifikat xidmətləri mərkəzinə göndərilməsi. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5-1.1-ci maddəsinə əsasən təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud	https://e-qanun.az/framework/5403 https://e-qanun.az/framework/46948 https://e-qanun.az/framework/46943 https://www.e-taxes.gov.az/help/telimat/diger_telimatlar/Elekt ron_imza_olmadan_HS_Qeydiyyatı.pdf https://www.e-taxes.gov.az/help/#asan203

		məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adı (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 5-1.6-cı maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edən şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. Həmin Qanunun 5-1.7-ci maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. Həmin Qanunun 7-2.1-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir. Həmin Qanunun 7-2.4-cü maddəsinə əsasən elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edən elektron kabinetinə göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron kabinetinə göndərilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.1-ci maddəsinin ikinci hissəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi	
--	--	--	--

		verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyata alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və digər əlaqəli normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.	
➤ Müəssisələrin qanunla müəyyən edilmiş məlumatlarının yenilənməsi üçün tam elektron sistem mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 18.12.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 05.02.2019-cu il tarixdə qüvvəyə minmişdir. Qanuna edilmiş dəyişikliklərə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinə elektron qaydada qeydiyyata alınması imkanı yaradılmışdır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları	https://e-qanun.az/framework/5403

		istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinə elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9-1.5-ci maddəsinə əsasən müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir.	
➤ Benefisiar mülkiyyət barədə məlumatların qeydiyyata alınması və yenilənməsi üçün tam elektron platforma mövcuddurmu? (Bəli/Xeyr)	Xeyr ❌	Qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyata alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. Eyni zamanda bildiririk ki, benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və digər əlaqəli normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.	
➤ Şirkətin qeydiyyatı ilə bağlı bütün ödənişlər, məsələn, biznes reyestrinin rüsumları üçün elektron ödəniş sistemi mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✔	Hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla) dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. Həmin dövlət rüsumu bankların müvafiq mobil tətbiqi vasitəsilə ödənilə bilər. Yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 4.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla), xarici hüquqi şəxslərin	https://e-qanun.az/framework/5403 https://e-qanun.az/framework/2860

		nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-1.3-cü maddəsinə əsasən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən 20.1-ci və 20.2-ci maddələr nəzərə alınmaqla digər hüquqi şəxslərin qeydiyyatı üçün dövlət rüsumunun dərəcəsi 15 manatdır.	
➤ Biznes reyestri şirkətin təsis şəhadətnaməsini (qeydiyyatı haqqında şəhadətnamə) tam elektron şəkildə verirmi? (Bəli/Xeyr)	Bəli ✓	Məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron qaydada elektron kabinetinə göndərilir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5-1.6-cı maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edən şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. Həmin Qanunun 5-1.7-ci maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. Həmin Qanunun 7-2.4-cü maddəsinə əsasən elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edən elektron kabinetinə göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron kabinetinə göndərilir.	https://e-qanun.az/framework/5403
➤ Biznesə daxilolma sahəsində əsas dövlət agentlikləri şirkətlər haqqında məlumatı avtomatik və elektron şəkildə mübadilə edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Müvafiq orqanlar arasında qeyd olunan sahədə elektron mübadilə mövcuddur. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər barədə məlumatlar DVX tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına verilir: hər gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, müvafiq sahədə hüquqi şəxslər barədə ilk dəfə Azərbaycan Respublikasının Daxili	https://e-qanun.az/framework/5403 https://e-qanun.az/framework/14506 https://e-qanun.az/framework/40020

		İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə. Müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sistemində (EHİS) integrasiyası təmin edilməklə məlumatların integrasiyası təşkil edilir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 17-ci maddəsinə əsasən hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə dövlət qeydiyyatına alınmış həmin qurumlar və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məlumat verir. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanının 3-cü hissəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, dövlət qeydiyyatına alınmış kommersiya qurumları barədə məlumatların hər gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsini təmin etsin, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüquqi şəxslər barədə məlumatların ildə iki dəfə müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilməsini təmin etsin. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr 263 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları" təsdiq edilmişdir. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında və müəyyən etdiyi müddətdə sahibi və ya operatoru olduqları informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sistemində (EHİS) integrasiyasının təmin	
--	--	--	--

		edilməsi tapşırılmışdır. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"nın 4.6-cı bəndinə əsasən dövlət informasiya ehtiyatında və sistemində məlumatların mübadiləsi sorğular əsasında real vaxt rejimində fiziki şəxslərlə bağlı informasiya üzrə fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxslərlə bağlı informasiya üzrə vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və digər hallarda sistem daxili eyniləşdirmə kodu vasitəsilə əlaqələndirici qurumun müəyyən etdiyi texniki tələblərə əsasən həyata keçirilir. Sorğuların verilməsi və cavablandırılması üçün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiq edilən ümumi əlaqələndirici kodlardan istifadə olunur.	
➤ Hansı dövlət agentlikləri şirkət məlumatlarını elektron şəkildə mübadilə edir?	Dövlət Gömrük Komitəsi ✓ Dövlət Statistika Komitəsi ✓ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ✓ Daxili İşlər Nazirliyi ✓ Qida Təhlükəsizliyi Agentliyi ✓ Ədliyyə Nazirliyi ✓ və s.	Kommersiya qurumları barəsində hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlar hər gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, ildə iki dəfə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilir. Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxslərin dövlət reyestr məlumatları integrasiya çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə, Maliyyə Monitorinqi Xidmətinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi"nə, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə, İpoteka və Kredit Zəmanət Fonduna təqdim olunur. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr 263 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,	https://e-qanun.az/framework/40020

		aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları" təsdiq edilmişdir. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında və müəyyən etdiyi müddətdə sahibi və ya operatoru olduqları informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) integrasiyasının təmin edilməsi tapşırılmışdır. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"nın 4.6-cı bəndinə əsasən dövlət informasiya ehtiyatında və sistemində məlumatların mübadiləsi sorğular əsasında real vaxt rejimində fiziki şəxslərlə bağlı informasiya üzrə fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxslərlə bağlı informasiya üzrə vergidəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və digər hallarda sistem daxili eyniləşdirmə kodu vasitəsilə Əlaqələndirici qurumun müəyyən etdiyi texniki tələblərə əsasən həyata keçirilir. Sorğuların verilməsi və cavablandırılması üçün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiq edilən ümumi əlaqələndirici kodlardan istifadə olunur.	
➤ Şirkət məlumatlarına edilən dəyişikliklər bütün aidiyyəti dövlət qurumları üçün avtomatik yenilənirmi? (Bəli/Xeyr)	Bəli ✓	Qanunvericiliyə əsasən kommersiya hüquqi şəxslərin reyestr məlumatlarının ötürüldüyü dövlət orqanları ilə məlumat dəyişikliklərinin avtomatik qaydada mübadiləsi həyata keçirilir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 17-ci maddəsinə əsasən hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə dövlət qeydiyyatına alınmış həmin qurumlar və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məlumat verir. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanının 3-cü hissəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, dövlət qeydiyyatına alınmış kommersiya qurumları barədə məlumatların hər gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsini təmin etsin, "Yol hərəkəti	https://e-qanun.az/framework/5403 https://e-qanun.az/framework/14506 https://e-qanun.az/framework/40020

		haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüquqi şəxslər barədə məlumatların ildə iki dəfə müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilməsini təmin etsin. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr 263 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları" təsdiq edilmişdir. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında və müəyyən etdiyi müddətdə sahibi və ya operatoru olduqları informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) integrasiyasının təmin edilməsi tapşırılmışdır. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"nın 4.6-cı bəndinə əsasən dövlət informasiya ehtiyatında və sistemində məlumatların mübadiləsi sorğular əsasında real vaxt rejimində fiziki şəxslərlə bağlı informasiya üzrə fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxslərlə bağlı informasiya üzrə vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və digər hallarda sistem daxili eyniləşdirmə kodu vasitəsilə Əlaqələndirici qurumun müəyyən etdiyi texniki tələblərə əsasən həyata keçirilir. Sorğuların verilməsi və cavablandırılması üçün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiq edilən ümumi əlaqələndirici kodlardan istifadə olunur.	
➤ Biznes reyestri və ya digər müvafiq orqanlar bütün şirkətlər üçün Unikal Biznes İdentifikasiya nömrəsini (UBİ) tanıyırmı? (Bəli/Xeyr)	Bəli ✓	Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların	https://e-qanun.az/framework/46948

		keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. VÖEN 10 rəqəmli olur. Kommersiya qurumunun dövlət qeydiyyatı nömrəsi: 2008-ci il 1 yanvar tarixədək dövlət qeydiyyatından keçmiş və vergi uçotuna alınmış kommersiya qurumlarına dövlət qeydiyyatını aparan ədliyyə orqanı tərəfindən verilmiş dövlət qeydiyyatı şəhadətnaməsində göstərilən nömrə, 2008-ci il 1 yanvar tarixdən sonra dövlət qeydiyyatına alınmış və ya dövlət reyestri məlumatlarında dəyişiklik nəticəsində yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilmiş bu cür qurumların vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), 2008-ci il 1 yanvar tarixədək dövlət qeydiyyatından keçmiş, lakin vergi uçotuna dayanmamış kommersiya qurumlarına vergi uçotuna alınarkən verilmiş VÖEN-dir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.1-ci maddəsinin ikinci hissəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Vergi Məcəlləsinin 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir.	
➤ Bütün aidiyyəti dövlət qurumları UBI-dən istifadə edirmi? (Bəli/Xeyr)	Bəli ✓	Bütün orqan/qurumlara hüquqi şəxsə dair məlumatların təqdim edilməsi zərurəti yarandıqda həmin məlumatlar sırasında VÖEN yer tutur. Odur ki, bütün orqan/qurumlar VÖEN-i istifadə edir. Vergi Məcəlləsinin 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. Vergi Məcəlləsinin 34.7-ci maddəsinə əsasən vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində,	https://e-qanun.az/framework/46948

		hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.	
➤ Şirkətin onlayn qeydiyyatı üçün elektron imza və ya autentifikasiyanın digər elektron forması mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	Məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün gücləndirilmiş imza və ya FİNKod+ mobil nömrə vasitələrindən istifadə olunur. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 1.1.4-cü maddəsinə əsasən elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identifikasiya etməyə imkan verən verilənlərdir. Həmin Qanunun 1.1.5-cü maddəsinə əsasən gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identifikasiya edən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5-1.1-ci maddəsinə əsasən əsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adı (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 7-2.1-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir.	https://e-qanun.az/framework/5916
➤ Sahibkarların və benefisiarların şəxsiyyətini yoxlamaq üçün elektron və tam avtomatlaşdırılmış proses mövcuddurmu?	Bəli ✓	DVX-nin Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemlərindən onlayn rejimdə təsisçilərin və idarəetmə orqanlarının üzvlərinin	https://www.taxes.gov.az/az/page/elektron https://www.taxes.gov.az/uploads/2022/qeydiyyat

(Bəli/Xeyr)		şəxsiyyətini identifikasiya etmək imkanı mövcuddur. Qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyatı alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidməti tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və digər əlaqəli normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.	at/XariciMMC.pdf
➤ Hansı məlumatlar ictimaiyyət üçün onlayn açıqdır? (Bəli/Xeyr)	MMC-ni təsis etmək üçün tələb olan sənədlərin siyahısı ✓ Biznes reyestrində şirkətin təsis edilməsi üçün tələb olunan bütün ödənişlərin siyahısı ✓ Biznes reyestrində şirkətin qeydiyyatı üçün xidmət standartları ✓ Ətraf mühitə az və ya əhəmiyyətsiz təsir göstərən yeni biznes fəaliyyəti üçün ətraf mühitlə bağlı tələblər haqqında tənzimləyici məlumat ✓	Kommersiya hüquqi şəxslərin qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququ var (lisenziya və ya icazə almadan). Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Qanunvericilikdə hüquqi şəxslərə lisenziyalar verilməkdə risk əsaslı yanaşma əsas götürülür. Qanunvericilikdə "fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər" meyarı nəzərə alınmaqla lisenziya tələb olunan fəaliyyət növləri və icazələr müəyyən edilir. "Lisenziyalar və icazələr haqqında" Qanunun 4.2-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: - fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir (4.2.1.); - fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur (4.2.2.); - fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər (4.2.3.); - fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur (4.2.4.). "Lisenziyalar və icazələr haqqında" Qanunun 4.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalasdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı	https://e-qanun.az/framework/32626 https://e-qanun.az/framework/5403 https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovlet-qeydiyyatina-alinmasi-ucun-sened-siyahisi https://www.taxes.gov.az/az/page/rusumlarvexercler

		müəyyən edir.	
➤ Kiçik və orta sahibkarlıq subyektlərinə dəstək üçün dövlət tərəfindən maliyyələşdirilən proqramlar mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" AR 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanunu qəbul olunmuşdur. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları və göstərilməsi qaydası Azərbaycan Respublikasının qanunlarında, digər normativ hüquqi aktlarda, habelə mikro, kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramlarında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilmişdir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanı qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 713 nömrəli Fərmanı ilə "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası" təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 364 nömrəli Qərarı ilə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 1482 nömrəli Fərmanı ilə "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilmişdir.	https://e-qanun.az/framework/53308 https://e-qanun.az/framework/41048 https://e-qanun.az/framework/41090 https://e-qanun.az/framework/42551 https://e-qanun.az/framework/46066 https://e-qanun.az/framework/48584 https://static.president.az/upload/Files/2022/07/22/5478ed13955fb35f0715325d7f76a8ea_3699216.pdf https://smb.gov.az/az/nav/qadin-sahibkarliginin-inkisafi
➤ Kiçik və orta məhdud məsuliyyətli cəmiyyətlərə dəstək üçün dövlət tərəfindən maliyyələşdirilən proqramlar haqqında məlumat internetdə ictimaiyyət üçün açıqdırmı? (Bəli/Xeyr)	Bəli ✓	Qeyd olunan sahədə onlayn məlumatlar mövcuddur.	https://www.stat.gov.az/source/entrepreneurship/ https://smb.gov.az/az/nav/qadin-sahibkarliginin-inkisafi
➤ Qadınlara məxsus kiçik və orta məsuliyyətli şirkətləri dəstəkləmək üçün dövlət tərəfindən maliyyələşdirilən proqramlar mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	Qadın sahibkarlığının inkişafı sahəsində müxtəlif proqramlar mövcuddur.	https://smb.gov.az/az/nav/qadin-sahibkarliginin-inkisafi
➤ Qadınlara məxsus kiçik və orta məhdud məsuliyyətli şirkətləri dəstəkləmək üçün	Bəli ✓	Qeyd olunan sahədə onlayn məlumatlar mövcuddur.	https://smb.gov.az/az/nav/qadin-sahibkarliginin-inkisafi

dövlət tərəfindən maliyyələşdirilən proqramlar haqqında məlumat internetdə ictimaiyyətə açıqdırmı? (Bəli/Xeyr)			
➤ Bütün şirkət məlumatları üçün elektron axtarış sistemi mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	Dövlət Vergi Xidmətinin internet sahifəsində kommersiya qurumlarının dövlət reyestri məlumatları (Kommersiya qurumunun adı, VÖEN-i, Təşkilatı-hüquqi forması, Hüquqi ünvanı, Nizamnamə kapitalı, Maliyyə ili, Qanuni təmsilçi, Dövlət qeydiyyatına alındığı tarix) üzrə ada görə və VÖEN-ə görə axtarış bölməsi mövcuddur.	https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovlet-reyestri-melumatlarinin-verilmesi https://vergiler.az/announcements/type10/
➤ Reyestr məlumat bazasından ayrı-ayrı şirkətlər haqqında hansı korporativ məlumatları onlayn əldə etmək mümkündür? (Bəli/Xeyr)	Şirkətin adı ✓ Şirkətin ID-si ✓ Şirkətin direktorlarının adı ✓ Şirkətin təsisçilərinin adı ✗ Şirkətin benefisiar mülkiyyətçilərinin adı ✗ Şirkətin təsis olduğu il ✓ Şirkətin illik maliyyə hesablari ✗ Şirkətin hüquqi ünvanı ✓ Şirkətin faktiki ünvanı ✗ Şirkətin fəaliyyət növü ✗	- "Kommersiya sirri haqqında" AR Qanunu, maddə 4.1.2. - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" AR Qanunu, maddə 15.7., 15.8., 15.9., 18.1., 18.2. , 14.1 - AR Vergi Məcəlləsi, maddə 30.6 - Dövlət Vergi Xidmətinin internet sahifəsi. - "Vergilər" qəzetinin saytı - "Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" AR Qanunu, maddə 1.1.7., 1.1.8., 1.1.9., Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı - Dövlət Vergi Xidməti tərəfindən yaradılmış E-portal sistemi (öhdəlik daşıyan şəxslərlə bağlı)	https://e-qanun.az/framework/2861 https://e-qanun.az/framework/5403 https://e-qanun.az/framework/46948 https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovlet-reyestri-melumatlarinin-verilmesi https://vergiler.az/announcements/type10/ https://e-qanun.az/framework/53369 https://e-qanun.az/framework/40254 https://new.e-taxes.gov.az/eportal/az/
➤ [İqtisadiyyatda] 2022-ci ildə yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin statistikası ictimaiyyətə onlayn şəkildə açıqlanırmı? (Bəli/Xeyr)	Bəli ✓	2022-ci ildə yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin statistikası ictimaiyyətə onlayn şəkildə açıqlanır.	https://www.taxes.gov.az/az/post/2294
➤ 2022-ci ildə [iqtisadiyyatda] yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin sayı nə qədərdir? (Bəli/Xeyr)	Bəli ✓	2022-ci ildə yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin sayı 15.485 təşkil etmişdir.	https://www.taxes.gov.az/az/post/2294
➤ Dövlət reyestrində məhdud məsuliyyətli cəmiyyətlərin kişi və qadın təsisçiləri barədə məlumatlar mövcuddurmu? (Bəli/Xeyr)	Bəli ✓	Hüquqi şəxslərin dövlət reyestrində məhdud məsuliyyətli cəmiyyətlərin təsisçilərinin kişi və qadın olması barədə məlumatların hesabatlılığı aparılır.	Dövlət Vergi Xidmətinin "Hesabat&Axtarış" sistemi
➤ Hansı kateqoriyada gender məlumatları mövcuddur? (Bəli/Xeyr)	Məhdud məsuliyyətli cəmiyyətlərin qadın təsisçilərinin sayı ✓ Tək qadın təsisçisi olan məhdud məsuliyyətli cəmiyyətlərin sayı ✓ Məhdud məsuliyyətli cəmiyyətlərin qadın direktorlarının sayı ✓		

	Məhdud məsuliyyətli cəmiyyətlərin qadın işçilərinin payı  (reyestr məlumatı deyildir)		
➤ 2022-ci il üçün məlumatlar mövcuddurmu? (Bəli/Xeyr)	Bəli 	Kişi/qadın bölgüsü üzrə deyil, məlumatlar ümumi olaraq mətbuatda dərc edilir. 31.12.2022-ci il tarixə məhdud məsuliyyətli cəmiyyətlərin sayı 141.939 vahid təşkil etmişdir.	https://www.taxes.gov.az/az/post/2294
➤ Bu məlumatlar anonimləşdirilirmi? (Bəli/Xeyr)	Xeyr 	Təsisçi məlumatından başqa bütün məlumatlar (Təşkilati-hüquqi forması, hüquqi ünvanı, nizamnamə kapitalı, maliyyə ili, qanuni təmsilçisi, dövlət qeydiyyatına alındığı tarix) ictimaiyyət üçün açıqdır. Statistikaya dair bütün məlumatlar ictimaiyyət üçün açıqdır.	
➤ Bu məlumatlar internetdə ictimaiyyətə açıqdırmı? (Bəli/Xeyr)	Bəli 	Onlayn məlumatlar mövcuddur. Təsisçi məlumatından başqa bütün məlumatlar (Təşkilati-hüquqi forması, hüquqi ünvanı, nizamnamə kapitalı, maliyyə ili, qanuni təmsilçisi, dövlət qeydiyyatına alındığı tarix) ictimaiyyət üçün açıqdır. Statistikaya dair bütün məlumatlar ictimaiyyət üçün açıqdır.	https://vergiler.az/announcements/type10/
➤ 2022-ci ildə [iqtisadiyyatda] ən azı bir qadına məxsus yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin sayı nə qədərdir? (Bəli/Xeyr)	Bəli 	2022-ci ildə ən azı təsisçisi bir qadın olan yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin sayı 1.848 təşkil etmişdir.	
➤ 2022-ci ildə [iqtisadiyyatda] kişilərə məxsus yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin sayı nə qədərdir? (Bəli/Xeyr)	Bəli 	2022-ci ildə ən azı təsisçisi bir kişi olan yeni qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin sayı 11.623 təşkil etmişdir.	
➤ Qanunla tələb olunan və/yaxud praktikada yeni yerli firmanın açılması üçün qeydiyyat öncəsi hansı addımlar atılır? (Bəli/Xeyr)	Şirkət adının yoxlanılması  Biznesin başlanması üçün üçüncü tərəflərin (notariuslar, hüquqşünaslar, mühasiblər) cəlb edilməsi  Şirkəti qeydiyyatdan keçirməzdən əvvəl bankla əlaqəli addım(lar) Digər 	Şirkət adının yoxlanılması - qeydiyyat proseduru çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyində yerli investisiyalı MMC-lərin qeydiyyatı üçün müraciət ilə əlaqədar məcburi qaydada üçüncü şəxslərin (notariusların, hüquqşünasların, mühasiblərin) xidmətindən istifadə edilməsi nəzərdə tutulmayıb. Təcrübədə əksər hallarda yerli investisiyalı MMC-lərin qeydiyyatı üçün müraciət edən şəxslər peşəkarların xidmətindən istifadə etmir. Qeydiyyat üçün şəxsən özləri müraciət edir. Elektron qeydiyyat zamanı notarius xidmətlərindən istifadə edilməsi zərurəti də yoxdur. Çünki ərizələrin notariat qaydasında təsdiq edilməsi zərurəti yoxdur. Ərizələr elektron qaydada təqdim edilir. Qeydiyyatdan əvvəlki proses gücləndirilmiş elektron imzanın alınmasıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-1.3-cü maddəsinə əsasən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.	https://www.e-taxes.gov.az/ebyn/TaxPayerChecker.jsp https://e-qanun.az/framework/2860
➤ Seçilmiş addımın tamamlanmasına cavabdeh olan agentlik hansıdır? (Bəli/Xeyr)	Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  Asan Sertifikat Xidməti Mərkəzi	Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı üçün elektron imza Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən və "Asan imza" - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi	

	✓	yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilir.	
➤ Yuxarıda qeyd olunan yerli firma üçün bütün qeydiyyat öncəsi addımları tamamlamaq üçün ümumi vaxt nə qədərdir (təqvim günləri)?	1 gün	Yerli investisiyalı kommersiya hüquqi şəxsin (məhdud məsuliyyətli cəmiyyətin) elektron qeydiyyatı gücləndirilmiş elektron imza ilə həyata keçirilir. Gücləndirilmiş elektron imzanın alınması üçün gözləmələr, növbələr nəzərə alınmaqla 1–2 saat vaxt tələb olunur.	
➤ Yuxarıda qeyd olunan yerli firma üçün bütün qeydiyyat öncəsi mərhələləri tamamlamaq üçün ümumi xərc nə qədərdir (yerli valyuta)?	18 manat	Gücləndirilmiş elektron imzanın (Asan İmzanın) alınması üçün 18 manat xərc tələb olunur. Yerli investisiyalı kommersiya hüquqi şəxsin (məhdud məsuliyyətli cəmiyyətin) elektron qeydiyyatının Sima elektron imzası vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Sima vasitəsilə elektron qeydiyyat həyata keçirildikdən sonra qeydiyyat öncəsi prosedur üçün xərc tələb olunmayacaq.	
➤ Yerli firmanın biznes reyestrə daxil edilməsini başa çatdırmaq üçün ümumi vaxt nə qədərdir (təqvim günləri)?	1 gün	"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 7-1-ci maddəsinin ikinci cümləsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir. Odur ki, yerli investisiyalı kommersiya hüquqi şəxsin (MMC) elektron qeydiyyatına 1 gün vaxt tələb olunur.	https://e-qanun.az/framework/5403
➤ Yerli firmanı biznes reyestrə daxil edilməsini başa çatdırmaq üçün ümumi xərc (yerli valyuta) nə qədərdir?	Yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla rüsum tətbiq olunur ✓	Məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı üçün dövlət rüsumu tələb olunmur. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 4.3.-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli və ya xarici) investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla), xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin, <i>publik hüquqi şəxslərin</i> xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur. "Dövlət rüsumu haqqında" Qanunun 20-1.3-cü maddəsinə əsasən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.	https://e-qanun.az/framework/5403 https://e-qanun.az/framework/2860
➤ Yeni yerli firmanın açılması üçün qanunla tələb olunan və/yaxud praktikada adətən həyata keçirilən qeydiyyat sonrası prosedurlar hansılardır?	Benefisiar mülkiyyətin qeydiyyatı ✗ Vergi qeydiyyatı ✗ ƏDV/satış vergisi qeydiyyatı ✗ İşəgötürən və işçilərin qeydiyyatı ✗ Sosial sığorta qeydiyyatı ✗ Şirkət məlumatlarının dərci ✗ Şirkət kitabları və ya mühasibat kitablarının qeydiyyatı ✗ Hər hansı digər qeydiyyat sonrası proses çərçivəsində	- Benefisiar mülkiyyətin qeydiyyatı - qanunvericilikdə hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyata alınması tələbi mövcud deyil və benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur. - Vergi qeydiyyatı - vergi uçotuna alınma onlayn qaydada kommersiya hüquqi şəxsin (MMC-nin) qeydiyyata alınması prosesi çərçivəsində həyata keçirilir. - ƏDV/satış vergisi qeydiyyatı - ƏDV məqsədləri üçün qeydiyyata alınma kommersiya hüquqi şəxsin (MMC-nin) onlayn qeydiyyata alınması prosesi çərçivəsində həyata keçirilir.	

	bank hesabının açılması ✓ İdxalçı və ixracatçı qeydiyyatı ⛔ Ümumi əməliyyat və ya ticarət biznesi lisenziyası ⛔ Yerli/bələdiyyə qeydiyyatı ⛔	- İşəgötürən və işçilərin qeydiyyatı - işçilərin qeydiyyatı kommersiya hüquqi şəxsin (MMC-nin) qeydiyyatına alınması prosesi çərçivəsində onlayn həyata keçirilir. - Sosial sığorta qeydiyyatı - kommersiya hüquqi şəxslərin sosial sığorta qeydiyyatını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlayn qaydada həyata keçirir. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından sonra. - Şirkət məlumatlarının dərci - kommersiya hüquqi şəxsin (MMC-nin) qeydiyyatına alınması zamanı reyestr məlumatlarının rəsmi dərc olunması Dövlət Vergi Xidmətinin "İnternet Vergi İdarəsi" vasitəsilə həyata keçirilir. - Şirkət kitabları və ya mühasibat kitablarının qeydiyyatı - qanunvericilikdə mühasibat kitablarının qeydiyyatı nəzərdə tutulmamışdır. - Hər hansı digər post təsis addımları üçün bank hesabının açılması - kommersiya hüquqi şəxsin (MMC-nin) qeydiyyatına alınmasından sonra bank hesabının açılması üçün müvafiq banka müraciət olunur. - İdxalçı və ixracatçı qeydiyyatı - qanunvericilikdə kommersiya hüquqi şəxsin idxalçı və ixracatçı kimi qeydiyyatı nəzərdə tutulmamışdır. - Ümumi əməliyyat və ya ticarət biznesi lisenziyası - qanunvericilikdə ümumi əməliyyat və ya ticarət biznesi lisenziyası alınması nəzərdə tutulmamışdır. - Yerli/bələdiyyə qeydiyyatı - qanunvericilikdə yerli/bələdiyyə qeydiyyatı nəzərdə tutulmamışdır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatdan sonrakı proseduru olaraq bank hesabının açılması üçün müvafiq banka müraciət edilməsini qeyd etmək olar.	
➤ Seçilmiş mərhələlərin hər biri üçün mərhələnin tamamlanmasına cavabdeh olan agentlik hansıdır?	Bank ASAN Sertifikat Xidməti Mərkəzi (ASXM) Mətbəə	Hüquqi şəxslərə bank hesablarının açılması müvafiq banklar, möhürün əldə olunması lisenziya almış xüsusi mətbəələr, biznes sertifikatının alınması ASAN Sertifikat Xidməti Mərkəzi (ASXM) tərəfindən həyata keçirilir.	
➤ Yerli firma üçün qeydiyyat sonrası mərhələləri tamamlamaq üçün ümumi vaxt nə qədərdir (təqvim günləri)?	2 gün	• Möhürün alınması • Biznes sertifikatının alınması • Bank hesabının açılması	
➤ Yuxarıda qeyd olunan yerli firmanın qeydiyyat sonrası bütün mərhələləri tamamlamaq üçün ümumi xərc nə qədərdir?	35 AZN	Hüquqi şəxslərə bank hesablarının açılması müvafiq banklar tərəfindən həyata keçirilir. Xidmət haqqı nəzərdə tutulmayıb. Möhürün alınması 35 AZN təşkil edir.	
➤ Yerli firma üçün bütün qeydiyyat prosesini başa çatdırmaq üçün ümumi vaxt nə qədərdir (təqvim günləri)?	3 gün	Qeydiyyat öncəsi və qeydiyyat prosesi 1 iş gününü əhatə edir. (Asan İmzanın əldə olunması, hüquqi şəxsin elektron dövlət qeydiyyatı, əmək bildirişlərinin qeydiyyatı) Qeydiyyat sonrası prosedir – 2 günü əhatə edir (möhürün alınması, biznes sertifikatının alınması, bank hesabının	

		açılması)	
➤ Yerli firma üçün bütün qeydiyyat prosesini başa çatdırmaq üçün ümumi xərc nə qədərdir (təqvim günləri)?	53 manat	Məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı üçün dövlət rüsumu tələb olunmur, yalnız “Asan İmza” və “Elektron İmza” alınması üçün xərclər müəyyən edilmişdir. (18 manat) Möhürün alınması 35 AZN təşkil edir.	
➤ Yerli firmalar üçün mövcud qeydiyyat öncəsi addımlardan hər hansı biri qeydiyyat orqanı, vaxt və ya xərc baxımından xarici firmalar üçün fərqlidirmi? Yoxsa xarici firmalar üçün unikal əlavə prosedurlar var? (Bəli/Xeyr)	Xeyr ❌	Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin kağız daşıyıcıda qeydiyyat prosesi, qeydiyyat orqanı, qeydiyyata alınma vaxtı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərlə eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”, 10- cu hissə “Dövlət rüsumu haqqında” AR Qanunu, maddə Maddə 10 (10.17), 16.5. (16.5.1.) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu, maddə 7-2.	https://e-qanun.az/framework/488 https://e-qanun.az/framework/2860 https://e-qanun.az/framework/5403 .
➤ Yerli firmalar üçün sadalanan addımlardan başqa yeni xarici firmanın açılması üçün qanunla tələb olunan və/yaxud praktikada tətbiq olunan qeydiyyat öncəsi addımlar varmı?	Şirkət adının yoxlanılması ✔ Biznesin başlanması üçün üçüncü tərəflərin (notariuslar, hüquqşünaslar, mühasiblər) cəlb edilməsi ✔ Şirkəti qeydiyyatdan keçirməzdən əvvəl bankla əlaqəli addım(lar) ✔ Digər ✔	Azərbaycan Respublikasının qanunvericiliyində xarici investisiyalı MMC-lərin qeydiyyatında üçüncü şəxslərin (notariusların, hüquqşünasların, mühasiblərin) xidmətindən istifadə etmək məsələsi məcburi qaydada nəzərdə tutulmayıb. Lakin, təcrübədə xarici investisiyalı MMC-lərin qeydiyyatı üçün müraciət edən şəxslər peşəkarların xidmətindən istifadə edirlər. Qeydiyyat öncəsi prosedurlara sənədlərin leqallaşdırılması və tərcüməsi, ərizələrin notariat qaydasında təsdiq edilməsini dövlət rüsumunun ödənilməsinə aid etmək olar.	
➤ Seçilmiş mərhələnin tamamlanmasına cavabdeh olan agentlik hansıdır?	Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri (və ya Xarici İşlər Nazirliyi) ✔ Xarici İşlər Nazirliyi ✔ Ədliyyə Nazirliyi ✔ Notariat orqanları ✔	"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın 6-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 544 nömrəli Sərəncamı	https://e-qanun.az/framework/5827 https://e-qanun.az/framework/5586
➤ Xarici firmanın qeydiyyat öncəsi bütün mərhələlərini tamamlamaq üçün ümumi vaxt nə qədərdir (təqvim günləri)?	1-7 gün	Xarici investisiyalı hüquqi şəxsin təsisçi xarici fiziki şəxs olduqda və özü müraciət etdikdə- 1 gün (dövlət rüsumunun ödənilməsi və ərizələrin notariat qaydasında təsdiqi edilməsi-1 gün), təsisçi xarici hüquqi şəxs olduqda və ya təsisçi xarici fiziki şəxsin adından xarici ölkədə tərtib edilmiş vəkalətnamə əsasında nümayəndə müraciət etdikdə - 7 gün (sənədlərin leqallaşdırılması- 5 iş günü, tərcümə- 1 gün, ərizələrin və tərcüməçinin imzasının həqiqiliyinin notariat qaydasında təsdiq edilməsi və dövlət rüsumunun ödənilməsi-1 gün) tələb olunur.	

➤ Xarici firma üçün bütün qeydiyyat öncəsi mərhələləri başa çatdırmaq üçün ümumi xərc (yerli valyuta) nə qədərdir?	25 AZN	Xarici investisiyalı kommersiya hüquqi şəxslərin (MMC) qeydiyyatdan öncəki prosedurları ilə əlaqədar xərclər ilə bağlı: Kommersiya hüquqi şəxsin (MMC) qeydiyyatı üçün 15 manat dövlət rüsumu tutulur. Xərclərə notariat xərclərini aid etmək olar, belə ki, ərizələrin notariusda təsdiq edilməsi ilə bağlı bildiririk ki, notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tutulur. "Dövlət rüsumu haqqında" Qanunun 10.17-ci maddəsinə əsasən sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün 3 manat dövlət rüsumu nəzərdə tutulmuşdur. "Dövlət rüsumu haqqında" Qanunun 16.5.1-ci maddəsinə əsasən sənədlərin Azərbaycan Respublikasında tətbiqə qoyulmasına görə 4 manat məbləğində dövlət rüsumu tutulur. Sənədlərin həcmindən və tərcümə olunan dildən asılı olaraq tərcümə xərcləri dəyişir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 10-cu hissəsinin birinci abzasına əsasən dövlət notariusları notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tuturlar. Təlimatın 10-cu hissəsinin ikinci abzasının birinci cümləsinə əsasən xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur. Xərc təxminən 25 manat təşkil edir.	https://e-qanun.az/framework/488 https://e-qanun.az/framework/2860
➤ Xarici firmalar üçün qeydiyyat prosesi yerli firmalarla müqayisədə qeydiyyat orqanı, vaxt və xərc baxımından fərqlidirmi?	Xeyr ❌	Xarici investisiyalı hüquqi şəxslərin qeydiyyat prosesi qeydiyyat orqanı, vaxt və xərc baxımından yerli investisiyalı hüquqi şəxslərin qeydiyyat prosesindən fərqlənir.	
➤ Yerli firmalar üçün qeydiyyatdan sonrakı addımlardan hər hansı biri qeydiyyat orqanı, vaxt və xərc baxımından xarici firmalar üçün fərqlidirmi? Yoxsa xarici firmalar üçün unikal əlavə prosedurlar var? (Bəli/Xeyr)	Bəli ✔	Xarici investisiyalı hüquqi şəxslər üçün qeydiyyatdan sonrakı proseduralar yerli investisiyalı üçün olanlardan fərqlidirmi, orqan, vaxt və xərc baxımından. İşçi və işəgötürənin qeydiyyat proseduru istisna olmaqla, digər prosedurlar eynidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi	https://www.taxes.gov.az/az/page/elektron https://www.taxes.gov.az/uploads/2022/qeydiyyat/XariciMMC.pdf https://www.e-qanun.az/framework/46943

		qüvvəyə minir. Göründüyü kimi qanunvericilikdə işçilərin qeydiyyatı yerli investisiyalı kommersiya hüquqi şəxsin (MMC-nin) qeydiyyata alınması prosesi çərçivəsində onlayn həyata keçirilir. xarici investisiyalı mmclər üçün işçi və işəgötürənin qeydiyyat proseduru qeydiyyatdan sonrakı prosesdir.	
➤ Xarici firma üçün şirkətin bütün qeydiyyat prosesini başa çatdırmaq üçün ümumi vaxt nə qədərdir (təqvim günləri)?	4-12 gün	Qeydiyyat öncəsi proses- Xarici investisiyalı hüquqi şəxsin təsisçi xarici fiziki şəxs olduqda və özü müraciət etdikdə- 1 gün (dövlət rüsumunun ödənilməsi və ərizələrin notariat qaydasında təsdiqi edilməsi-1 gün), təsisçi xarici hüquqi şəxs olduqda və ya təsisçi xarici fiziki şəxsin adından xarici ölkədə tərtib edilmiş vəkalətnamə əsasında nümayəndə müraciət etdikdə - 7 gün (sənədlərin leqallaşdırılması- 5 iş günü, tərcümə- 2 gün, ərizələrin və tərcüməçinin imzasının həqiqiliyinin notariat qaydasında təsdiq edilməsi və dövlət rüsumunun ödənilməsi-1 gün) tələb olunur. Qeydiyyat prosesi - 2 iş gününü əhatə edir. (hüquqi şəxsin qeydiyyatı) Qeydiyyat sonrası proses - 1 iş günü - Xarici investisiyalı kommersiya hüquqi şəxslərin işçilərinin qeydiyyata alınması və hüquqi şəxslərə bank hesablarının müvafiq banklar tərəfindən 1 gün ərzində həyata keçirilir. Möhürün alınması - 1 gün.	
➤ Xarici firma üçün şirkətin bütün qeydiyyat prosesini başa çatdırmaq üçün ümumi xərc nə qədərdir?	25 – 120 AZN	Kommersiya hüquqi şəxsin (MMC) qeydiyyatı üçün 15 manat dövlət rüsumu tutulur. Xərclərə notariat xərclərini aid etmək olar, belə ki, ərizələrin notariusda təsdiq edilməsi ilə bağlı bildiririk ki, notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tutulur. "Dövlət rüsumu haqqında" Qanunun 10.17-ci maddəsinə əsasən sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün 3 manat dövlət rüsumu nəzərdə tutulmuşdur."Dövlət rüsumu haqqında" Qanunun 16.5.1-ci maddəsinə əsasən sənədlərin Azərbaycan Respublikasında leqallaşdırılmasına görə 4 manat məbləğində dövlət rüsumu tutulur. Sənədlərin həcmindən və tərcümə olunan dildən asılı olaraq tərcümə xərcləri dəyişir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 10-cu hissəsinin birinci abzasına əsasən dövlət notariusları notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tuturlar. Təlimatın 10-cu hissəsinin ikinci abzasının birinci cümləsinə əsasən xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq	https://e-qanun.az/framework/488 https://e-qanun.az/framework/2860

		tutulur. Xərc təxminən 25-120 manat təşkil edir. ✓ Kommersiya hüquqi şəxsin (MMC) qeydiyyatı - 15 manat dövlət rüsumu ✓ Sənədlərin notarial təsdiqi - 3 manat (hər imza üçün) ✓ Sənədlərin leqallaşdırılması - 4 manat dövlət rüsumu ✓ Möhürün alınması - 35 manat ✓ Sənədlərin tərcümə edilməsi - 30-50 manat <i>Leqallaşdırılmalı, tərcümə olunmalı və tərcüməçinin etdiyi imzanın həqiqiliyi notariat qaydada təsdiq edilməli sənədlər: Qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar, təsisçi xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s. müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə-etibarnamə</i>	
--	--	--	--